



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



№ 07-08 (6051-6052)

30 aprel 2022-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Biz Prezidentə inanırıq

"Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, programlarımız var... Ona görə mənəminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük niqbiliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar." - Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında belə demişdir.

Seçilərin mütləq ekseriyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, rəqiblərinin Azərbaycanın siyasət sahəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs verməyi öhdə etdi. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.

Məhz Prezident İlham Əliyevin Azərbaycan rəhbərliyi etdiyi dövrdə respublikanın iqtisadi-siyasi sabitliyi və mədəni yüksəlişi sürətlənmiş, Qarabağda qələbə əldə olunmuşdur.

Birinci rübün yekuları uğurludur

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrinin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.

Minsk qrupuna münafiqəsinin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycanı, Ermənistanı bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sifirdir. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.

Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Beynəlxalq ictimaiyyət həm siyasi nöqtəyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan marağ daha da artıb. Bu

maraq investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi - bərpaulmaz, programlarımız var... Ona görə mənəminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük niqbiliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar." - Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında belə demişdir.

Seçilərin mütləq ekseriyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, rəqiblərinin Azərbaycanın siyasət sahəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs verməyi öhdə etdi. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.

Məhz Prezident İlham Əliyevin Azərbaycan rəhbərliyi etdiyi dövrdə respublikanın iqtisadi-siyasi sabitliyi və mədəni yüksəlişi sürətlənmiş, Qarabağda qələbə əldə olunmuşdur.

Ana dilimiz milli varlığımızdır

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərindən biri olan bayraq, gerb, himn kimi müqəddəsdir.

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalq ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışıq zamanı öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiyaya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi

istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi mühüm rol oynamışdır.

Ölkə başçısı haqlıdır

Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədalət bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi.

Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarlarını ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölüme getməyə hazırız. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölüme gedirdilər, Vətən uğrunda bilərəkdən ölməyə gedirdilər.

Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq. Bundan sonra Azərbaycan xalqı, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpedə bilməz.

Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəllidir.

Bütün ağırli məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.

Çernobil faciəsinin 36-cı ildönümü münasibətilə Çernobil əlilləri ilə görüş keçirildi

Çernobil faciəsinin 36-cı ildönümü münasibətilə rayonada yaşayan Çernobil əlilləri ilə Lerik Rayon İcra Hakimiyyətində görüş keçirildi.

Çernobil Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində həlak olmuş həmvətənlərimizin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi birləşikliyi sükutla yad edildi.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlib Baxşiyev 1986-cı il aprelin 26-da baş vermiş Çernobil qəzasının ağır fəsadlarını xatırladaraq hazırda Lerik rayonunda 7 nəfər Çernobil əlillinin yaşadığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əlillərə, sağlamlıq imkanları məhdud şəxslərə yüksək dövlət qayğısının göstərildiyini, bu kateqoriyada olan vətəndaşların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, bu sahədə rayonda da bir sıra işlər həyata keçirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Lerik şəhərində çoxmənzilli yaşayış binaları, həmçinin ayrı-ayrı inzibati ərazi dairələrin-

saxlanılır, bu kateqoriyadan olan vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, onlara maddi köməkliklər göstərilir. Rayon icra hakimiyyətində ənənəvi olaraq hər il aprel ayında Çernobil qəzası əlilləri, 3 Dekabr - Beynəlxalq Əlillər Günündə Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirilir, onları narahat edən məsələlər birləşikliyə müzakirə olunur, problemlərin həlli yolları araşdırılır.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındaki torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şə-

diqqət yetirilir. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Hazırda ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Lerik rayonunda da tikinti-abidliq işləri davam etdirilir və qarşıdakı dövrdə də bu istiqamətdə zəruri işlərin görülməsi nəzərdə tutulmuşdur.

Görüşdə iştirak edən Çernobil qəzası əlillərindən Sarıddin Tarverdiyev, Bəşir Mənsiyev çıxış edərək əlilliyi olan şəxslərlə görüşlərin məqsədini qeyd etdilər. Əlilliyi olan şəxslərin aradan qaldırılması üçün konkret tapşırıqlar verdi. Rayon icra hakimiyyəti tərəfindən Çernobil əlillərinə növbəti dəfə maddi yardım verildiyini bildirdi.



hədlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Əlilliyi olan şəxslər üçün cənab Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılmışdır, onların qaldırıldığı problemlərin həllinə daim diqqət göstərilmişdir. Qarabağ müharibəsi əlilləri, Çernobil əlilləri, Böyük Vətən müharibəsi əlilləri, habelə digər kateqoriyadan olan əlillərə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə

"Şahin" hərbi-idman oyununun iştirakçıları ilə görüş keçirildi

30 aprel 2022-ci iltarixində-LerikRayon İcraHakimiyyətində "Şahin" hərbi-idman oyunununCəlibabad şəhərində keçirilmiş regional zona yarışında II yeri tutaraq Respublika mərhələsinə vəsiqə qazanmış Valeh İbrahimov adına Lerik şəhər İnteqrasiya Təlimli İnternet tipli gimnaziyasının komandası görüş keçirildi.

"Şahin" hərbi-idman oyunları haqqında məlumat verən Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov ənənəvi olaraq hər il keçirilən "Şahin" hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasına kömək məqsədi daşdığını bildirdi.

Görüşdə Lerik rayon İcra Hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlib

Baxşiyev "Şahin" hərbi-idman oyununun Cəlibabad şəhərində keçirilmiş regional zona yarışında II yeri tutaraq Respublika mərhələsinə vəsiqə qazanmış Valeh İbrahimov adına Lerik şəhər İnteqrasiya Təlimli İnternet tipli gimnaziyasının komandası görüş keçirildi.

şahin" hərbi-idman oyunları haqqında məlumat verən Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov ənənəvi olaraq hər il keçirilən "Şahin" hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasına kömək məqsədi daşdığını bildirdi.

Görüşdə Lerik rayon İcra Hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlib Komandanı cənab İlham Əliyev-

vin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrin uğurlu icrasının, Ordu quruculuğuna göstərdiyi

Görüşdə Lerik rayon İcra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Lerik rayon filialının sədri Vəysəl Məlikov çıxış edərək komanda üzvlərini təbrik etdi və onlara Respublika mərhələsində uğurlar arzuladı.

Tədbirdə çıxış edən Lerik şəhər İnteqrasiya Təlimli İnternet tipli gimnaziyasının direktoru Asaf Bədəlov, hərbi rəhbər Mübariz Nəhmətov, komandanın üzvü Mərdi Amil çıxış edərək təşəkkür etmiş və Respublika mərhələsində rayonumuzuna layiqincə təmsil edəceklərini bildirdilər.

Sonda qalib komandanın üzvlərinə diplomlar təqdim edildi.



"Heydər Əliyev fenomeni və Böyük Zəfərə aparan yol"



Lerik Rayon Heydər Əliyev Mərkəzində Lerik Rayon Təhsil Şöbəsinin, Heydər Əliyev Mərkəzinin və GİKM-in Lerik nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Lerik şəhər 3 sayılı orta məktəbin şagirdlərinin iştirakı ilə tarix dərsi keçirildi. "Heydər Əliyev fenomeni və Böyük Zəfərə aparan yol" mövzusunda tarix dərslərini Mərkəzin elmi işçisi Bahar Mürşəliyeva tədris etdi. Dərs zamanı

dövlətçilik tariximizdən, müəyyən xarici dairələrin xalqımıza qarşı planlarından və ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edildi.



Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasını onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıldı.

Şagirdlərə "Heydər Əliyev - Dahi şəxsiyyət" filmi nümayiş edildi.

Daha sonra məktəblilərə Ulu Öndərin zəngin siyasi irsindən bəhs edən eksponatlar barədə məlumat verildi.

Tarix dərsləri digər məktəblərin şagirdlərinin iştirakı ilə davam etdirilir.



Şəhid qardaşların adını daşıyan gəmi dünya okeanlarında üzür

Şəhid qardaşlar İman və Bəhram Məmmədzadələrin döyüşdə qəhrəmanlığı hamıya bəllidir. Onlar Qarabağın azad edilməsi uğrunda şiddətli döyüşlərdə şəhid olmuşlar. Dövlətimiz onların misilsiz şücaətini layiqincə qiymətləndirir.

Aprəlin 21-də şəhid qardaşların - İman və Bəhram



Məmmədzadələrin adını daşıyan gəmi dünya okeanının sularına buraxılmışdır.

Bu münasibətlə keçirilən mərasimdə Pali-Mali şirkətlər qrupunun sədri Mübariz Mənsimov şəhidlərin valideynləri ilə görüşmüş, onlara səbir diləmiş, qeyd etmişdir ki, biz belə qəhrəman şəhidlərimizi dünyaya tanıtdırmaq, onların xatirəsini həmişə əziz tutmalıyıq. Şəhidlərin valideynləri Mübariz Mənsimova minnətdarlıq ifadə etmişlər.

"Lerik"

Professor Mirağa Cəfərqliyevin yeni monoqrafiyası aktuallığı ilə fərqlənir

Auditoriyaya təqdim edilən hər bir elmi əsərin, dərslik və dərs vəsaitinin, dissertasiya və ya monoqrafiyasının dəyəri onun aktuallığı, mövcud olduğu dövrün tələblərinə nə dərəcədə cavab verməsi ilə ölçülür. Əgər yazılan əsər və onun məzmunu cəmiyyətin, dövlətin qarşıya qoyduğu ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahədə qarşıya qoyulan vəzifələrdə həmahəngdirsə, onda bu əsər aktual və yenidir, istehsalat üçün lazımdır, nəzəri və praktik əhəmiyyətə malikdir. Bu baxımdan, "Qanun" nəşriyyatı tərəfindən nəşr edilmiş "Cinayət mühakimə icraatında dövlət dilinin təbii: ümummilli lider H.Ə.Əliyevin dil siyasəti kontekstində" adlı monoqrafiyası dövrün tələblərinə tam cavab verir.



Əsərdə uzun illər boyu toplanmış istintaq və məhkəmə praktikası materialları əsasında cinayət mühakimə icraatında milli dil problemləri, ümumiyyətlə, bütövlükdə milli dilə bağlı məsələlər geniş öyrənilmiş, cinayət prosesində tərcüməçilər institutunun əhəmiyyəti barədə söhbət aparılır, sadalanan problemlər üzrə bir sıra xarici ölkələrin təcrübəsi təhlil edilir, cinayət-prosesual qanunvericiliyin gələcək inki-

şafı və təkmilləşməsinə dair bir sıra konkret təkliflər irəli sürülür, bu dəyərli əsər bir sıra vacib məqamlardan xəbər verir.

Monoqrafiyada qeyd olunduğu kimi, bugünkü nəzəriyyə və praktikada əvvəllər tədqiq edilməmiş bir sıra məsələlər də ortaya çıxır. Bunlar daha çox əslində prinsipial xarakter daşıyır: mühakimə icraatında milli dil prinsipi həyata keçirilən dil və dialekt anlayışlarının əlaqəsini, tərcümənin emosional çalar və qeyri-səhhiyyəli anlayışlarının nisbətini, nitqi tərcümə olunan şəxsə tərcüməçinin və prosesin digər qoşadılı iştirakçılarının kömək etmək hüququnun hədlərini necə nəzərə almalı; müdafiə edilən şəxslə təklildə söhbət zamanı vəkil üçün tərcüməçini kim dəvət etməlidir, fikirləri necə dəqiq ifadə etməli və s. Bu tədqiqatın

mövzusu da yuxarıda deyilənlərlə əlaqədar seçilmişdir.

Bu qeyd olunan monoqrafiyada müəllif diqqətə çatdırır ki, insan hüquqları sahəsində beynəlxalq hüquqi aktlar cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin icraat dilini bilməsini onun öz müdafiəsini faydalı həyata keçirmək üçün əhəmiyyətli və vacib məsələlərdən biri kimi göstərir: "Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Faktın 14-cü maddəsinin 3-cü bəndinin "a" və ya yan bəndlərində qeyd edilir ki, hər bir kəs ona irəli sürülmüş ittiham baxılmasında tam bərabərlik əsasında ən azı aşağıdakı təminatlarla malikdir: elan olunmuş ittihamın xarakteri və əsası barədə öz bildiyi dildə təcil və ətraflı məlumatlandırılmaq; məhkəmədə istifadə olunan dili başa düşmə-

dikdə və yaxud həmin dildə danışa bilmədikdə tərcüməçinin köməyindən pulsuz istifadə etmək.

Monoqrafiyanın I fəslində milli dil, dövlət dili, millətlərərsi ünsiyyət dili: onların anlayışı və cinayət mühakimə icraatında rol - ümummilli lider H.Ə.Əliyevin dil siyasəti kontekstində məsələlər əhatə olunmaqla, burada üç əsas məsələlər şərh edilmişdir. Sonrakı hər üç fəslin hər birində müəllif üç vacib və aktual nəzəri və praktik məsələləri yüksək səviyyədə təhlil edərək cinayət prosesual qanunvericiliyin inkişafına dair dəyərli təkliflər irəli sürmüşdür.

Monoqrafiyamda təhlil-tədqiq olunmuş mövzunu təhlili ilə professor Mirağa Cəfərqliyev uzun illərdir ki, məşğul olur və nəticədə müəllif həm Azərbaycanca, həm də beynəlxalq aləmdə nüfuzlu bir alim kimi qəbul olunmuşdur.

Çox sevindiricidir ki, istinaq etdiyimiz monoqrafiya ümummilli lider H.Ə.Əliyevin qarşısından gələn 100 illik yubileyi münasibətilə onun əziz xatirəsinə ithaf edilir.

Gənclər bizim sabahımızdır

Bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu gənc nəslin daha gözəl yetişməsi üçün əlinə gələni etməlidir. Xüsusilə də dəyərlər mühitində yetişən, milli-mənəvi, etik-əxlaqi dəyərlərə sahib olan gənclər bir xalqın parlaq gələcəyinin təminatçısıdır. Ona görə də gənclərimiz mükəmməl təhsilə yiyələnməli, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Eyni zamanda, lazımı fəaliyyət göstərən öz xalqına, dövlətinə xidmət ediblər.



rən, eyni zamanda sözlə ifadə edilməyəcək qədər müqəddəs hissidir.

Vətənpərvərlik anlayışı tarixi müəyyən dövrlərdə işlədilib və bunun mənası dövrün şərtlərindən, coğrafiyasından çox asılıdır. Vətənpərvərlik və azərbaycanlıq milli mədəniyyət, milli məlik şüuru, milli tərəkürü və xarakterinin mental xüsusiyyətlərində öz əksini tapır. Vətənpərvərlik hissi, əxlaqi vətənpərvərlik mənəvi-əxlaqi fənomen kimi vətəndaş-azərbaycanlıların məskunlaşdığı müqəddəs məkanda yaranır və inkişaf edir. Vətənpərvərlik tərbiyəsində

xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, əsliyə bənzərliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Xalqın hər bir nümayəndəsi vətənpərvər olmağı bacarmalıdır.

Azərbaycan xalqı da gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soy-kökünə, öz ata-babala-

milli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli gənclərini qorunması, habelə gəncləri vətənpərvər ruhda təbiyə etmək zərurətindən meydana gəlir. Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qiblə olunacaq nüfuz qazanıb.

Bu gün gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.



Səbuhi Dadiyev, E.Fərəcov adına Zərükümüco kənd ümumi orta məktəbin tarix müəllimi

Şəhid baş leytenant Əliqismət Yaqublunun anım mərasimi keçirilmişdir



mişdir. Əliqismət Yaqublunun Vətən qarşısında xidmətləri, cəsurluğu və qorxmaz bir zabit olması Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilmiş, baş leytenant ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

Qəhrəman zabitin ailəsi mənzil-lə təmin edilmiş, adına bulaq inşa edilmiş, haqqında sənədi film çəkilmiş, mətbuatda onlarla məqalələr dərc olunmuşdur.



2020-ci il sentyabr ayının 27-də başlayan 2-ci Qarabağ müharibəsinə baş leytenant Əliqismət Yaqublunun xüsusi təyinatının zabiti kimi qatılır və torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir.

Fövqəladə qəhrəmanlıq və şücaət göstərən Əliqismət Yaqublunun Murovdag yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və Laçının azad olunmasında xüsusi qəhrəmanlıq göstərərək düşməne sarsıdıcı zərbələr endirir, çoxlu sayda canlı qüvvəsini məhv edir.

Əliqismətin son döyüşü Şuşa və Daşaltın azad olunmasında baş verir. O, Daşaltıya qədər 40 gün piyada yol getmiş, düşmənin canlı qüvvəsini və döyüş texnikasını cəbhə yoldaşları ilə birlikdə məhv et-



Bündən sonra da şəhidin ailəsi dövlətimizin qayğısı ilə əhatə olunacaqdır.

"20 Yanvar" ictimai birliyi QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Müasir hərbi tariximizə iz qoyan qəhrəman Vətən oğullarının tanıtılması" layihəsi çərçivəsində növbəti tədbirini Əliqismət Yaqubluya həsr etmişdir. Anım mərasimi Lerik rayon Mədəniyyət mərkəzində baş tutmuşdur. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərimizin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimi Heylər Əliyev Mərkəzinin direktoru Hüsəməddin Abbasov açaraq Əliqismət Yaqublunun,

"Şuşa ili"

Muğam ifaçılığının ustası

Hacı Hüsü 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində anadan olub. Atası Niftali kişi Şuşanın məşhur papaqçılardan idi. Qarabağ bəyləri adətən Niftali kişinin əl qabiliyyətini daha çox bəyəndiklərindən ona papaqçı sifariş verirdilər. Bu səbədən də Hüsünün atası, demək olar ki, həmişə əsilzadələrə durub-oturardı. Bəlkə də bu ünsiyyətin təsiri idi ki, həmin sənətkar ailəsində yüksək ədəb-ərkan mühiti var idi. Hələ uşaqlıqdan Hüsünün mələhətli səsesi, qeyri-adi oxu tərzinə malik olduğu hiss edilirdi. Niftali kişinin dostları da məsləhət görüblər ki, onunla mütləq bir ustad sənətkar məşğul olsun. O dövrdə Şuşada özünün məktəbini yaratmış Xarraq Qulu Hüsünün gözəl sesini və oxumaq qabiliyyətini yoxladıqdan sonra ona müəllimlik etdi. Hüsü öz müəllimindən musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənməyə başladı. Hacı Hüsünün müəllimlərindən biri də Şərq muğamlarının dərin bilicisi, böyük ədəb Yusif Vəzir Cəmənəminlinin atası Mirbabə Mirabdulla oğlu olub.

Mənbələrdən bəlli olur ki, Xarraq Qulu məclislərə gedəndə Hüsünün də özü ilə aparardı. Adətən Xarraq Qulu məclislərə tek gedərdi. Hüsü yeganə şeyirdir olub ki, müəllimi ona böyük etimad göstərirdi. Kiçik xanəndənin özünəməxsus ifa tərzini həmişə heyretə gətirirdi. O vaxt onun zil və ince səsinə vurğun kəsilən Cabbar Qaryağdıoğlu «Kəmiş Azərbaycan musiqisi haqqında xatirələrim»də yazırdı: «Hacı Hüsünün səsi ələ qüvvətli, ələ cazibəli idi ki, hər bir muğama başla-yı oxuyanda tarın bütün pərdələrini gözəlləndirirdi. Bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qiblə olunacaq nüfuz qazanıb.

Bu gün gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.

Səbuhi Dadiyev, E.Fərəcov adına Zərükümüco kənd ümumi orta məktəbin tarix müəllimi



müəllim kimi də fəaliyyət göstərirdi. Mənbələrdən bəlli olur ki, Hacı Hüsü Mir Möhsün Nəvvabla birlikdə Şuşada ilk «Musiqişünaslar məclisinin» əsasını qoyub. Hətta sevimli müəllimi Xarraq Qulu dünyasını dəyişəndən sonra bir müddət özünə gələ bilməyən Hacı Hüsü qararlaşdırıb ki, ustadının ənənəsini yaşatsın, xatirəsini tez-tez yad etsin. Ona görə də Qarabağın çalib-oxuyanlarını başına yığaraq «Xanəndələr məclisi» yaradıb. Bu məclisin işi isə sadəcə çalib-oxumaqdan ibarət deyildi. Hacı Hüsünün məqsədi bu idi ki, ardıcılığını yetişdirsin. Muğamlarımızın daha da inkişafı üçün onu neinki Azərbaycanca, eləcə də Cənubi Qafqazda, hətta Şərq dünyasında yetərincə təbliğ edə bilsin. Doğrudan da onun yaratdığı bu məclis əsl musiqi məktəbi missiyasını uğurla yerinə yetirə bildi. Hətta bəzi mütəxəssislər deyirlər ki, Hacı Hüsü Azərbaycanın ilk dəfə olaraq mehaz Şuşada «Xanəndələr İttifaqı» yaratmışdır. Onun üzvləri arasında dövrünün çox məşhur ifaçıları var idi: Keçəy oğlu Məhəmməd, Dəli İsmayıl, Malibaylı Cümşüd, Məşə-

di İsi, Cabbar Qaryağdıoğlu, Malibaylı Həmid, Məşədi Məhəmməd Fərəzliyev və başqaları.

Hacı Hüsünü Qarabağda həmişə çox sevirdi. Kiminsə toyunda Hacı Hüsü oxusa, o gün o mərasimə dəvətəzilər də gələrdi. Hətta belə bir ifadə işlədirdilər ki, Hacı Hüsü oxuyanda meşələrədən quşlar, dağlardan qaçaqlar o səsin başına yığılardı.

«Rast», «Şur», «Mahur» və başqa muğamlara Hacı Hüsünün gətirdiyi yeniliklər haqqında musiqişünaslar dəfələrlə söz açıblar. O, neinki təkmilləşdirirdi, yeniləşdirirdi, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yə-nə də Firudin Şuşinskiyin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz» əlavə etməsinə birləşməmişdir, həm də muğamların əsasında qəlbə yatmalı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını

Əvəzsiz qəhrəman, əfsanəvi sərkərdə

Azərbaycanın unudulmaz şəxsiyyətləri, göstərdiyi qəhrəmanlığı, rəşadətli ilə xalqın yadında silinməz iz buraxmış naldır sərkərdələrdən ən görkəmli, dünya hərbi tarixinə əvəzsiz töhfələr verən tank qoşunları qvardiya general-mayoru, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhad oğlu Aslanov zəfər simvoludur.

Stalinqraddan Baltik sahillərinədək qəhrəmancasına vuruşan, düşməne sarsıdıcı zərbələr endirən, parlaq zəkaya, yeni döyüş taktikasına malik qorxmaz sərkərdənin anadan olmasından 112, həlak olmasından 77 il ötmüşdür. 29 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Anadan olmasının 110 ildönümünü qeyd edilməsi haqqında Sərəncam izləmişdir. Sərəncamda bildirilir ki, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir Hərbi Sərkərdə istedadını nümayiş etdirmiş və hərbi salnamədə yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misil-

edilməsində əhəmiyyətli döyüşlər aparır, cəbhədə əsaslı dönüş yaradılmasında böyük rol oynamışdır. 1942-ci il dekabrın 22-də Həzi Aslanov Stalinqrad uğrunda göstərdiyi rəşadət və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Böyük Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlığına görə cəmi 16 nəfər tankçı iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. 17-ci bizim millətin nümayəndəsi Həzi Aslanov idi.

Azərbaycanda böyükdən-küçyə hamı general Həzi Aslanovla fəxr edir, bu adı dərin ehtiramla, məhəbbətlə yad edir. Dövlət başçısından tutmuş, sırası fəhləyədək, yeniyetmə məkəbləyədək Həzi Aslanovun adı hamı üçün qürur və fəxr mənbəyidir. Böyük el sevgisini erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmanlıqla şəhid olmuş general Polad Həşimov da qazanıb. Tarix təkrar olunmuş - Həzi Aslanov kimi Polad Həşimov da xain ermənilər tərəfindən şəhid oldu. Həzi Aslanovun 110 ildönümü ərəfəsində Azərbaycan Həzi cürətli qəhrəman övladını itirdi. Belə cəsur



siz şücaət və bacılıq etdiyi tank alayının müstəsna rəşadətli torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzi Aslanov komandanlığı ilə 55-ci tank briqadasının tankçıları düşməne sarsıdıcı zərbə endirdilər. Bu briqada feldmarşal Manşteynin tank ordusunun darmadağın

qəhrəmanlar hər gün doğulmur. Xalqını, Vətəninə canından üstün sayan, cəsurluq alınca yazılan, ölümün gözüne dik baxan ölüm-süca oğullarımız, Azərbaycan durduca siz də yaşayırınsınız - kitablarda, filmlərdə, üreklərdə, xatirələrdə...

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin



döyüşü məşhurdə mənəqəsinin yaxınlığında, 15 nəfərə yaxın yüksək rütbəli zabitan ətəhsində müəmmali şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya mualicəyə aparmaq üçün təyyarə göndərilisə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Bu barədə Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına verilmişində müstəsna xidmətləri olmuş Əməkdar cəssənət xadimi, kinorejissor, tədqiqatçı-jurnalists Musa Bağırovun "Sərkərdənin taleyi" adlı sənədli kitabında ətraflı məlumat verilir: "Beqiaşvili Həzi Aslanovun şəxsi hekimi olmuşdur... Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: "H.Aslanov yaralananda mən orada yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanından 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma mən zərurətə görə onu yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ

qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı. Beqiaşviliyin fikrincə, H.Aslanov qətlə yetirilib".

Xalqımızın vətənpərvər oğlu, cəsaratlı qələm sahibi Musa Bağırov təzkiyədəki faktlarla sübut edir ki, Həzi Aslanovun qətləni onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni l.Baqramyanın təşkil etmişdir. Çünki, H.Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda mənəqəsinə və öz ordumuzun açdığı mermi atəşindən sonra mümkün olmuşdur...

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrinə göstərdiyi şəxsi igidlik və şücaətine görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medal-larla təltif olunmuşdur. 1944-cü ildə qvardiya general-mayoru Həzi Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilisə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı l.Baqramyan buna maneçilik törədir. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi göstərdi ki, haqq nazilər, amma üzülməz.

Olmaq generalın vəfatından illər keçib, Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi istiq-

mətinədə Azərbaycanda çox iş görüleb. Bakıda onun qəbri üzərində qəhrəmanın abidəsi ucaldılıb. 1969-cu ildə doğulduğu Lənkəran şəhərində ev-muzeyi açılıb. 1983-cü il 8 mayda Lənkəran şəhərində ezmətli heykəli ucaldılıb. Bakıdakı küçələrdən və metro stansiyalardan biri Həzi Aslanovun adını daşıyır, xatirəsi ölkədə və keçmiş İttifaq ölkələrində məkəblərin adında əbədiləşib. Cəbələ şəhərində general Həzi Aslanovun adını daşıyan küçə ilə Polad Həşimovun adına verilmiş küçələrin kəşmişisə insə təsadüf yox, tarixi zərurətdir!

Şair İsmail Səferli qəhrəmanın xatirəsinə həsr etdiyi şeirdə yazırdı:

Həzi öz canını... Yox, yox, yalandır

O, yene şığıyır düşməni üstünə. Ölümü öldürən bir qəhrəmandır, Eşqi üreklərdə yaşayır yene. Ölməmiş, yaşayır o, əslində də, Ona mahni deyir sərkin küləklər. İlin yaz fəslində, qış fəslində də Üstündə sayrışır təzə çiçəklər...

Bəli, illər keçəcək, zaman tarix yaradacaq, bu tarixin yaddaşında ölməz sərkərdəmiz, fəxrimiz və qürurumuz Həzi Aslanovun adı daim xatırlanacaq, əbədi yaşayacaq. 35 yaşlı generalımız bütün nəsilərin yaddaşında xalqın qəhrəman, igid, mürd, cəsur oğlu kimi qalacaq. Belə oğullara bütün zamanlarda Vətənin ehtiyacı olur. Tanış nəğmədə deyildi-yaxı: Ölməyib, hələ də yaşayır Həzi!



Sevar Bayramova, LDU-nun tarix fakültəsinin məzununu, Lerik rayonu

Fəlsəfi fikirlərə söykənən dostluq

Sənədlərimə baxdığım zaman saxladığım "Lerik" qəzetini yenidən nəzərdən keçirdim. Orada alim Hacı Musa Bədəlovun yazdığı "Rəvvaq Ramazanovun belə tanındım" adlı yazını yenidən oxudum. Müəllif məqalədə Rəvvaq kişinin Lerik il ziyallılarından olmasını xüsusi olaraq qeyd edir. O, məqalədə yazır: "Rəvvaq Ramazanov o vaxtlar (40-cı illər) üçün aktual olan rus dilini mükəmməl bilirdi və məmurlar üçün dilçilik edirdi. Lerikə gələn rusdilli məmurların dediklərini o kimi qarşı tərəfə çatdırırdı, yeri gələndə mənalı və xoş sözlər işlədirdi. O, zarafatçı bir adam idi, çoxlu zərb-məsəl, rəvayət, lətifə, nağıl və dastan bilirdi, tarixi şəxsiyyətləri yerli əhaliyə tanıtırdı. Müxtəlif vəzifələrdə işləyərkən xalqın hörmətini qazanmışdı..." Həmin məqalədə Lerikdə yaşayan bir neçə kişinin şəkli də dərc olunub. Sözümdə bunda deyil. Rəvvaq Ramazanovun məşhur filosoflarla dostluq etməsindən yazıram.

Sovet hökuməti Azərbaycanda bir çox ailələrdə böyük bədbaxtılıq yaratdı. Əhəlinin əmli əlindən alındı, bəzilərini represiya qurbanı oldu, digərləri isə səbəbsiz sürgün olundu. Bu fəlakət rus-tatar məkətbənin müdaviyi. Lerikin ilk tibb işçisi Məşədi Rəvvaq Kərbəlayi Ramazan oğlundan da yan keçmədi. Rəvvaqın bacısı Səhrəbanu xanım iki ineyinin olmasını bahənə edərək Qazaxıstan çöllərinə, ikin körpə uşaqla sürgün edildi. Məşədi Rəvvaq bacısının acınacaqlı vəziyyətinə görə ağlamışdı. HKBD məmurları Məşədi Rəvvaqın kulak qadının sürgünə göndəridiyi üçün ağladığına görə həbs edilmişdi.

Represiya illərində insanlar bir-birinə xoflu nəzərlərlə baxırdılar, salamaşmaqdan da qorxurdular. Belə bir zamanda Məşədi Rəvvaqın rayonda və respublikada çoxlu dostu var idi.

O, görkəmli filosof Heydər Hüseynovla görüşəndə onda böyük təəssürat yaratmışdı. Bu xoş təəssürat sonralar dostluğa çevrilmişdi. Rəvvaqın qarşısı Sədi Heydər Hüseynovun yanına gedərək vəziyyəti ona bildirmişdi. Heydər Hüseynovun köməkçisi ilə Məşədi Rəvvaq həbsdən azad olmuşdu.

Məşədi Rəvvaq Heydər Hüseynovun fəlsəfi təsirinə tez düşdü. Heydər Hüseynov müridindən və şeyx Şamil haqqında olan fikirləri ilə Rəvvaq Ramazanovun məlumatlandırıldı. Heydər Hüseynov çar dövründə nəşr olunmuş, Lev Tolstoyun "Hərbi və sülh", "Annam Karenna", "Hacı



Murad" adlı əsərlərini oxumağı məsləhət bilirdi. Bu əsərlər sovet dövründə təhrih olunmuşdu. Heydər Hüseynov yazdığı "Fəlsəfinin lügeti" kitabını Rəvvaqa bacışmışdı.

Bu əsərlər bu gün də Rəvvaqın nəvələrinin kitab rəfində əziz xətirə kimi saxlanılır.

Heydər Hüseynov Mircafer Bağırovun təzqiyyəinə dözməyərək intihar edir. Məşədi Rəvvaq HKVD-nin nəzarətindən qorxmıyaraq, bu böyük insanın dəfnində iştirak edir. O vaxtlar Heydər Hüseynov Məşədi Rəvvaqın təfəkküründə dərin iz salmışdı. O, əslən cəngəmiranlığın oğlu, U.Hacıbəyov adına konservatoriyanın fəlsəfə kafedrasının müdiri Rəşid Nurullayevlə də dost idi, onlar tez-tez görüşürdülər. Rəşid Nurullayev deyirdi: "Rəvvaq Ramazanov Lerikdə barmaqla göstərilən şəxsiyyətdir". Rəvvaq Şingəddan sovetliyində işlədiyi zaman böyük din xadimi Zenonulu Şeyx Qələm ilə (Qulam Rzə), Veridə işlədiyi zaman Mir Kerim axundla görüşüb dostluq edirdi.

Məşədi Rəvvaq dini bayramlarda və təziyələrdə Şeyx Qələm, Mir Kerim axund və molla Əmrəstani evə dəvət edirdi. Din xadimlərinə Quranı Kərim oxutdurardı. Onun eyni zamanda Zerdüşlük, İslam fəlsəfəsi, Süfilik və Hürüfilik haqqında olan fikirlərini bir-birinə açıqlayırdılar. Bu böyük şəxsiyyətlər döyüşün çoxdan de-yişmişlər. İllər ötsə də onlar unudulmur.

Bu el adamları təkcə özləri üçün yaşama-mışlar, onlar özlərindən sonra İslam maarifçiliyi sahədə təkrarlanmaz iz qoymuşlar.

Sahib Hüseynov, təqəddür

Lerik rayonunda taxılçılıqda mövcud vəziyyət və yazlıq əkinlərə hazırlıqla bağlı fermerlərlə görüş keçirilib



Tədbirdə Lerik RH başçısının məvini Habil Məlikov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Refail Quliyev, Nazirliyin yerli qurumlarının rəhbərləri, kənd ərazi nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etdirlilər.

Lerik Rayon İcra Hakimiyyəti başçısının məvini Habil Məlikov tədbiri açaraq rayonda kənd təsərrüfatının mövcud vəziyyəti və yazlıq əkinlərə hazırlıqla bağlı işlərə toxunmuş, bu sahədə yaran biləcək problemlərin həlli istiqamətində fikirlərini bildirdi. O, taxılçılıq mövcud vəziyyəti, bu sahədə görülən işlər barədə danışıaraq, cari ilin məhsulu üçün 2847 hektar sahədə yazlıq taxıl əkilidiləri diqqətə çatdırdı. Sovet hakimiyyəti dövründə Lerikdə kənd təsərrüfatı sahəsində özünəməxsus sahələrin inkişaf etdiyini bildirmiş, rayonda 3500 ha üzüm bağının, 140 ha çay plantasiyasının olduğunu qeyd etmişdir. Aqrar sahəyə dövlətin diqqət və qayğı göstərdiyini, bu diqqətin nəticəsində son illər Lerik rayonunda da kənd təsərrüfatı sahəsi inkişaf edir.

Görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Refail Quliyev qeyd etdi ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, həmçinin əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol sahibdir. Uzun illər dağılıq ərazilərdə taxıl əkin fermerlər biçin prosesində texnika çatışmazlığı ilə üzləşiblər. Dağılıq və dağətəyi ərazilərdə taxıl biçinə "Aqroservis" ASC tərəfindən ən müasir dağ kombaynlarının cəlb olunması məhsulun vaxtında və itkisiz yığılmasını təmin edir. Ötən il Lerik rayonunun çətin relyefli sahələrində biçin

prosesi yeni kombaynlar vasitəsilə aparılıb. Lerik rayonunda bu il 2800 hektardan çox sahədə yazlıq əkin aparılmışdır. Bu il də biçin prosesinə yeni kombaynların cəlb olunması nəzərdə tutulmuşdur. Yazlıq əkinlər dövlət tərəfindən subsidiyalaşdırılır, taxıl əkininə görə bu rayonda təxminən 3 min nəfərə yaxın fermerə əkin subsidiyası ödənilir. 2021-ci ildən subsidiyanın ödənilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilib. Fermer evdə oturaraq rahat şəkildə aparıldığı əkin işləri barədə kompyuter və telefonla belə bu sistem üzərindən qeydiyyatdan keçirə bildiyini qeyd etdi. Dövlətin dəstək mexanizmindən yararlanmaq üçün fermerlər hansı məhsulu əkdikdəni EKTİS-də vaxtında bəyan etməlidirlər. Hazırda yazlıq bitkilərin əkinləri həyat keçirilir. Lerik rayonunda əsasən kartof, soğan, sarımsaq, pomidor, xiyar, kələm, dəniz üçün qağıldal və s. bitkilər əkilir. Yazlıq əkinlərdə düzgün toxum seçilməli, gübrələrdən norma daxilində istifadə olunmalı, subsidiya almaq üçün elektron müraciətlər vaxtında həyat keçirilməli, əkin sahəsinin koordinatları sistemə daxil edilməlidir. Öz sahələrini sistemdə bəyan etməyən fermerlərin subsidiya almaq üçün elektron müraciət forması olmayacaqdır.

Global iqlim dəyişikliyi və atmosfer yağıntılarının azalması deməyə əkinlərə kifayət qədər mənfi təsir göstərir. Buna görə aqrotexniki tədbirlərin düzgün aparılması sahələrdən əvvəlki illərdə olduğu qədər və ondan artıq məhsul götürməyə imkan verir. Bu baxımdan digər rayonlarda olduğu kimi lerikli fermerlər də sahələrdə texnologiyə uyğun olaraq aqrotexniki

qulluq tədbirləri həyata keçirməlidirlər. Taxılçılıqda hazırda ən mühüm tədbirlərdən biri gübrələmə prosesini başa çatdırmaq, zərərvericilərə qarşı mübarizə aparmaqdır. Alaç otlarına qarşı mübarizənin vaxtında aparılması məhsuldarlığın aşağı düşməsinin qarşısını alır, yekunda fermer bol məhsul əldə edir. Artıq bütün respublika üzrə taxıl sahələrində monitorinqlər aparılır. Monitorinqlərin nəticələri taxıl sahələrində, o cümlədən dağlıq və dağətəyi rayonlardakı deməyə əkinlərə vəziyyətin qənaətbəxş olduğunu, aqrotexniki qulluq tədbirlərinin vaxtında və düzgün həyata keçirildiyini göstərir. Eyni zamanda mart-aprel aylarında havalann yağıntılı keçməsi taxılın inkişafına müsbət təsir göstərmişdir. Lerik taxıl sahələrində də fermerlər kərbamid gübrəsindən daha çox istifadə edirlər. Gübrələmə prosesində bu ilki yanaşma taxılın inkişafına müsbət təsirini göstərmişdir. Düzgün toxum seçimi, gübrələnin vaxtında və normativlərə uyğun sahələrə verilməsi vacibdir. Bununla bağlı fermerlər arasında maarifləndirici işləri il boyu həyata keçirilməlidir. Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsallarına dair qərarının müddəaları, aqrokimyevi analizlərinin zərurəti, sahələrin müəyyən olunmuş rəqləməyə uyğun sığortada edilməsinin fermerlərə verəcəyi üstünlüklər, subsidiyaların verilməsi prosesində təbiiq olunacaq yeniliklər barədə iştirakçılara geniş məlumat verdi. Bildirildi ki, Azərbaycanda pay torpaq sahələrinin 70%-dən çoxu 3ha-dan azdır. Budəkinçiliyin zəif inkişafına səbəb olur. Əkin sahələrini birləşdirərək iri təsərrüfatlar yaratmaqla taxılçılıqın daha sürətli inkişaf etməyini vacibliyini qeyd etdi.

Tədbirdə fermerlər Güləddin Şahveronov, Mərdan Alişov, Məhəbbət Ağayev, İdrat Rzayev, Rizvan Vəliyev, Ələkbər Salayev çıxış edərək rəy və təkliflərini bildirmişlər. Fermer Güləddin Şahveronov çıxış edərək bildirdi ki, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri müntəzəm olaraq kəndlərdə olur, kənd təsərrüfatı işlərinin yerinə yetirilməsində fermerlərə köməklilər göstərirlər. Fermerlər müntəzəm olaraq maarifləndirilir. Lerik rayonunda suvarmanın təşkil olunmasını təklif etdi və

tədbirin təşkilinə görə minnətdarlığını bildirdi.

Fermer Mərdan Alişov çıxışda uzun illər kənd təsərrüfatı sahəsində işlədiyini bildirdi. Hal hazırda yaxın qohumları ilə birləşərək torpaq sahələrini əkməkdədir. Lakin əkin sahəsinə şəxsi təsərrüfatlara məxsus heyvanlar ziyan vurur. Bununla bağlı hətə muhəvazə orqanlarına və aidiyyəti orqanlara bildirsədə heç bir köməklik edilmediyini qeyd etdi. Lerik rayonunda sud qəbulu və emalı mənəqəsinin tikintisini təklif etdi.

Fermer Məhəbbət Ağayev çıxışda bildirdi ki uzun illərdə bələdiyyədən aldığı 3,0 ha torpaq sahəsində taxıl əkir, lakin subsidiyadan yararlanma bilmir.

Lerik DAİM-in direktoru Mahmud Zahidov məlumat verərək bildirdi ki, fermerin hüquqverici sənədi olmadığından subsidiya müraciəti edə bilmir. Ona izah olunmuşdur ki, Əmək Məsələləri Dövlət Xidmətinin həmin torpaq sahəsinə çıxarsın, lakin indiyə kimi almayıdır.

Refail Quliyev bildirdi ki, bununla bağlı yerli bələdiyyəyə ilə əlqi satqı etməklə Əmək Məsələləri Dövlət Xidmətinin hüquqi sənəd olaraq çıxış əldə etməlidir. Ondan sonra subsidiya ilə bağlı müraciət edə bilər.

Fermerlər sürasının sədri İdrat Rzayev çıxışında bildirdi ki, kənd təsərrüfatı sahəsində lazımı işlər gedir və dövlət tərəfindən fermerlərə mütəmadi dəstək olunur. Buna görə cənab Prezidentə minnətdarlığını bildirdi.

Fermer Rizvan Vəliyev öz çıxış edərək Lerikdə suvarma məqsədilə su anbarlarının, süni göllərin yaradılmasını xahiş etdi. Fermer Ələkbər Salayev çıxışında vurğuladı ki, özündə ixtisasa aqronom olmaqla lazımı işləri və tövsiyələri həyata keçirir və hər kəsə yaxından köməklik edir. Lerik rayonunda kənd təsərrüfatı üzünə məxsus dərəcədə inkişaf edir. Rayonda Şamaxı və İsmayilli rayonlarında ekilmə taxıl toxum sortları yaxşı inkişaf edir. Lakin aran rayonlarından gətirilən toxumların nəticə vermirdir.

Refail Quliyev çıxışları dindədikdən sonra qaldırılan məsələlər barədə Refail Quliyev çıxışları dindədikdən sonra qaldırılan məsələlər barədə tövsiyyə və tapşırıqlarını verdi.

Bruselyozdan qorunmaq çətin iş deyil

Bunun üçün nəyi bilmək lazımdır?

Biz bəlkə də hər gün heyvandarlıq məhsullarından qida kimi istifadə edirik. Heç vaxt bilmirik ki, bir çox heyvan növləri bruselyoza yoluxa bilər. Xəstəliyin törədicisi Brusella adlanan bakteriyalardır. Bu xəstəlik xəstə heyvanlardan insana keçir, daha çox oynaq sistemini - dayaq-hərəkət aparatını zədələyən yoluxucu xəstəlikdir. Bruselyoz insan sağlamlığına ciddi və davamlı zərər yetirir, vaxtında müalicə olunmadıqda iş qabiliyyətinin itirilməsinə, hətta ölümlə səbəb ola bilər.



Brusella xəstəliyinin insanın cinsiyyət və sidik-ifrazat sistemində zədələməsi mümkündür. Nadir hallarda xəstəlik ölümlə nəticələnir.

Qeyd etmək lazımdır ki, iribuynuzlu heyvanlar, qoyunlar, keçilər və donuzlar insanın daha çox təhlükə kəsb edirlər. Adətən insanlar bu xəstəliyə qaynanmamış və fa pasterizə olunmamış Süt və belə siddən hazırlanmış qida məhsullarını - pendir, xama, yağ, qaymaq və s. istifadə etdikdə, xəstə heyvanlarla təmas zamanı, heyvanın kəsilməsi, emalı, yunun qırılması, balalama zamanı yardım göstərilməsi zamanı yoluxa bilər. İnfeksiyon xəstəliyinin hava-yolux və ya aerosol yolla yayılması da mümkündür. Qeyri-sağlam təsərrüfatlarda və ya laboratoriyalarda insanları çirklənmiş hava ilə nəfəs alması zamanı da bu hal baş verə bilər.

Xəstəliyin əlamətlərini bilmək lazımdır. Bu əsasən dalğavari hərəkət, titrətmə və üşütmə, üfunətli tərləmə, zəiflik və halsızlıq bel nahiyəsində və oynaqalarda ağrı, oynaqların şişməsi, iştahsızlıq və çəkinin azalması ilə özünü göstərir. Ruh düşkünlüyü, yuxunun və diqqətin pozul-

ması da ola bilər.

Baş günden artıq davam edən hərəkət və xəstəliyin qeyd olunan əlamətləri müşahidə olunduqda, sizin və ya qonşu təsərrüfatda bruselyoza yoluxmuş şəxs öldükdə dərhal həkimə müraciət edin. Xəstəliyin erkən aşkar edilməsinə müalicənin vaxtında başlaması xəstəliyin xroniki halda keçməsinə və ya baş verə biləcək əlilliyin qarşısını alır. Xəstə heyvanın içaltı deyil, yalnız etni yaxşı bitirildikdən sonra istifadə etmək olar. Qaynadılmış və pasterizə edilmiş sütün və belə siddən hazırlanmış qida məhsullarının istifadəsindən çəkinmək lazımdır. Çobanlar, sağıcılar, qəssablar, sallaqxana işçiləri, heyvan sahibləri, heyvan cəəsədləri ilə təmasda olanlar gigiyena qaydalarına düzgün əməl etməlidirlər.

Elmi araşdırmalar zamanı məlum olmuşdur ki, bruselyoz antige-ninə qarşı 5-ci gün, zəifləmiş bruselyoz vaksinlərinə qarşı 15-ci gün, virulentli brusillərə qarşı

eksperimental olaraq yoluxdurulmuş hind donuz və ada dovşanları üzərində spesifik anticismlər 25 faizə qədər heyvanlarda 30-cu gün, qalan 75 faizdə isə 135 günə qədər mövcud seroloji reaksiyaların nəticələri mənfi, bakteriooloji müayinələrin nəticələri isə müsbət olmuşdur. Deməli, brusellaların virulentliyi artıqca spesifik anticismlərin emələ gəlmə müddəti uzanır. Bu da nəticədə brusellaların yayın heyvanların mövcud spesifik anticismlərin axtarılmasına əsaslanan seroloji üsullarla aşkar edilə bilmədiyindən ifrazatları və məhsulları ilə heyvan və insanların yoluxmasına səbəb olur.

Bruselyoz sosioloji xəstəlik olub, heyvandarlıq məhsulları ilə insana keçir, yeni infeksiya mənbəyi xəstə heyvanlardır. Odur ki, xəstə heyvanlara düzgün diaqnoz qoyulması, onların vaxtında aşkar edilib sürükdən təcrid edilməsi və məcburi kəsilməsi bruselyozla mübarizədə ən mühüm məsələdir.

Gülmirza Tağıyev, Heyvan Sağlamlıq və Baytarlıq Xidməti İdarəsinin rəisi

Xatirələrdə yaşayan Bulud müəllim

Hər dərs insan taleləri yaxşı mənada izi qalan, unudulmayan xatirələrdə canlanan, sabahlara adlayan, ali məramlı insan, vicdanı pak və təndəş Bulud Şirməmməd oğlu barədə düşündə onun xoş siması gəlir durur gözələrin önündə. Onun işıqlı simasını, sadəliyini əks etdirən düşüncəli portreti şəxsi arxivimdə toplanmış yüzlərlə fotosəkilin arasındadır. Bulud müəllimin bu şəklini son yadigarlarından saymaq olar. Fotoqraflar nadir peşə sahibləridir. Onların diqqətlə fotoyadığına köçürdüyü şəkillər həyatın bir anını dayandırır, ağ kağızlarla həkk edib, gələcəyin yaddaş saxlanğı üçün dondurub. Bu şəkillər fotosənədir, insan həyatını əks etdirən tarixdir, nəsilərin birinə yadigarıdır. Bəzən də heyret və təəccüb, gülüş və göz yaş doğuran anlardır... Onlara baxdıqca yaxın-uzaq xatirələr özələrin, qarşısında əsgərtək düzənir...



Bulud müəllim parlaq simalı, düşüncəli əksinə tamaşa edirdim. Yetmişinci illərdə Lerik Rayon İstehlak Cəmiyyətinə qısa müddətdə işlədim zamanı xatırlayıram. Orada çalışan müxtəlif xasiyyətlili, biçimli, çinli vəzifə sahibləri arasında ən çox yadımda qalnlardan birisi Bulud müəllim... Onun səmimiyyəti, məntiqi danışıqları, həmişə iş başında gərgin işləməsi, səliqəli geyimi, aristokrat duruşu gözələrin önündən heç vaxt əksilmir. Görədim ki, bəzən müştəkilərlə açmaqda istehlakçılara və ya sadə bir vətəndaşa yardımçı olur, insanları arasında sülh və səmimiyyət yaradırdı. Bu, Bulud müəllimin üzünə düşən təmənnaş, könüllü missiya idi...

Rəhmətlik atam Mütəllib kişi mənə danışırdı: - Yetmişinci illərdə Bulud Əliyev Lerikdə komsomolun

birinci katibi işləyirdi. Mən onunla dost idim. Yaş fərqi-mizə baxmayaraq, gizli sirlərini onunla bölüşürdüm. O vaxtlar biz dövlət orqanları ilə birgə fəaliyyət göstərirdik. Bir gün rayonun Pornayım ərazisində bir məsələni həll etmək üçün Bulud Əliyevlə birlikdə əraziyə göndərilmişdik. Kənddə əhali bizi mehribanlıqla, ümidlə qarşıladı. Gərginlik yarınsa da, biz həmin məsələni yoluna qoyduq. Qayıdan baş biz yolda şiddətli yağışa düşdük. Bulud müəllim soyuqladı, möhkəm zökəm oldu. Biz Molalan kəndinə dönməli olduq. Burada sayılıb-seçilən aqsaqqal Xanbaba Həsənov bizi qarşıladı. Onun iki oğlu: Sabir və Vaqif tibb işçiləri idilər. Onlar qısa bir vaxtda Bulud müəllimə tibbi yardım göstərdilər, belinə banka qoydular. Onun vəziyyəti gətirdikcə yaxşılaşdı. Bulud müəllim dedi: "Çox sağ olun, belə tezliklə sağalmağım inanmırdım. Siz yaxşı tibb işçilərisiniz. Allah dadınıza çatsın..."

Axşam kənddə qaldıq, səhəri Lerikə qayıtdıq. Səhərdə bulduğumuz işə görə rayon rəhbərliyi mənim üçün əhəmiyyətə malik tapşırığı yerinə yetirdiyimiz üçün bizə təşəkkür etdi... Bulud Əliyevin böyük oğlu Elxan Əliyev neçə illərdir ki, Lerikin yol sahəsinə rəhbərlik edir. O, yaxşı mütəxəssis olmaqla, həm də gərəklili zəhmətli, möhkəm biləndir. Atası zəhmətli, möhkəm zökəm oldu. Biz Molalan kəndinə dönməli olduq. Burada sayılıb-seçilən aqsaqqal Xanbaba Həsənov bizi qarşıladı. Onun iki oğlu: Sabir və Vaqif tibb işçiləri idilər. Onlar qısa bir vaxtda Bulud müəllimə tibbi yardım göstərdilər, belinə banka qoydular. Onun vəziyyəti gətirdikcə yaxşılaşdı. Bulud müəllim dedi: "Çox sağ olun, belə tezliklə sağalmağım inanmırdım. Siz yaxşı tibb işçilərisiniz. Allah dadınıza çatsın..."

Bulud Əliyevin ömrü yoluna nəzər salıram. Müxtəlif vəzifələrə onə etibar edilib. O, göstərilən işi təmizləyən, qonaqpərvər, səxavətli və xeyirxah insan idi. Mən həmişə ona oxşamağa çalışıram. Bulud Əliyevin ömrü yoluna nəzər salıram. Müxtəlif vəzifələrə onə etibar edilib. O, göstərilən işi təmizləyən, qonaqpərvər, səxavətli və xeyirxah insan idi. Mən həmişə ona oxşamağa çalışıram. Bulud Əliyevin ömrü yoluna nəzər salıram. Müxtəlif vəzifələrə onə etibar edilib. O, göstərilən işi təmizləyən, qonaqpərvər, səxavətli və xeyirxah insan idi. Mən həmişə ona oxşamağa çalışıram.

I. Mütəlliboğlu


Onu unutmuruz

Lerik rayonunun pedaqoji işçilərinə, ziyalılarına itki üz verməmişdir. Zakir Gülləli oğlu Mehərrəmov 66 yaşında dünyasını dəyişmişdir.

Zakir Mehərrəmov 1973-cü ildə Lerik qəsəbə 1 sayılı orta məktəbini bitirmişdir. O, rayon qəzetinin redaksiyasında texniki işdə çalışmış, 1975-77-ci illərdə ordu sıralarında xidmət etmişdir.

Ali təhsil almaq məqsədilə M.F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil ol-

muş, oranı 1983-cü ildə bitirmişdir. Öncü müəllim işlədiyi müddətdə gənclərin təlim-təربiyəsi, elmi biliklərə yiyələnməsi, Vətənə sevgi ruhunda böyüməsi üçün həmişə pedaqoji məharətdən bacarıqla istifadə etmiş, rayonda həyata keçirilən ictimai, siyasi tədbirlərdə fəallıq göstərmişdir. O, doğma el-obasına bağlı, yurdsever vətəndaş idi. Zakir Mehərrəmov ömrünün son günlərində Lerik rayon Peşə Məktəbinin direktor müavini idi.



İxtisaslı peşə kadrlarının hazırlanmasına diqqətlə yanaşırdı. Mehriban və səmimi insan, sədaqətli dost, qədrbilən insan Zakir Mehərrəmovun xatirəsi bizim qələbimizdə uzun müddət yaşayacaq.

Yoldaşlarından bir qrup

Yüksək təzyiqdən əziyyət çəkənlərə 8 SADƏ MƏSLƏHƏT

Hipertoniya xəstəliyi infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir. Bu səbəbdən bu xəstəliyi vaxtında aşkar etmək və düzgün müalicə etmək həyatı vacibdir.



Hipertoniya xəstəliyinin müalicəsi təkcə dərman preparatlarının qəbulu ilə qurtarmır. Bu sadə məsləhətlər sizə təzyiqli normalda saxlamağa kömək edəcək:

1. **Arıqlayın.** Bir çox hallarda hipertoniya artıq çəki və piylənmə fonunda inkişaf edir. Bəzən yalnız bədən çəkisinin azalması təzyiğin tənzimlənməsinə kömək edir.

malıdır.

4. **Tərkibində kofein olan içkiləri (tünd çay, qəhvə, koka-kola, "enerji içkiləri") içməyin.** Bu içkilər təzyiğin qalxmasına səbəb olur.

5. **Kalium, maqnezium, C vitamini ilə zəngin olan məhsulları qəbul edin.** Bu qidalarda damarları möhkəmləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bu məhsullar arasında:

- qara qavali, ərik, balqabaq, kələm, kartof, banan (kalium)

- yulaf yarması ("gerkules"), qarabaşaq, dan yarması, çuğun-

dur, kök, kəmə, qoz, cəfəri (maqnezium)

- çaytikanı, sitrus meyvələri, itburnu, qara qaragət (C vitamini)

6. **Fiziki aktiv olun.** Bədən tərbiyyəsi, üzgüçülük, piyada gəzmək hipertoniya zamanı çox faydalıdır.

7. **Kifayət qədər yatın.**

8. **Siqaret çəkməkdən imtina edin.** Siqaret çəkmək damarların sıxılmasına (spazm) səbəb olur. Bu da öz növbəsində təzyiqlə qaldırılır.

Arzu dolu sabahlar

oxuyar, səhər erkən məktəbə yollanırdı. Uca dağlar, ışıq axan bulaqlar, yaşıl meşələr, bəzi bağlar, ata nəhiyyəti ona güc-qüvvət verər, onu arzu dolu sabahlara həvəsəndirirdi...

Vaxt-vədə yetişdi. Akifi ordu sıralarında xidmət etməyə çağırıldı. Ata-anasından, yaxınlarından halallıq aldı, onları bağrına basdı. Rıqada əsgərliyi sağ-salamat başa vurdu. O, Nuravuda boylubuxunlu bir igid kimi qayıtdı. Atası ona dedi: "Oğul, bundan sonrakı taleyin sən öz əlindədir. Harada işləsən bizə başuçalığı gətir. Çalış zəhmətini qədini bil, halallıqla yaşa, bunu övladlarına da öyrət..."

Akif Zülfiyev əsgərliyi başa vuraraq doğma ocağa qayıtdı. Evdə qurban kəsdilər,

şadyanalıq etdilər. Akif aldığı nişanları uşaqlara payladı. Ele uşaqlarla da işləməyi qərara aldı.

1974-cü ilin doqquzuncu ayı idi. Məktəbin direktoru Akif Zülfiyevi kabinetinə çağıraraq dedi:

- Sən mənə məktəbdə pioner baş dəstə rəhbəri işləməyini məsləhət bilirik. Ancaq əminəm ki, sən bunu bacararsan. Unutma ki, şagirdlərlə işləmək heç də asan deyil.

Bələliklə də pioner baş dəstə rəhbəri oldu. Bu vəzifədə yeddi il işlədi. Beş il "Sosialist Kubası" sovxozunda arxiv işləri üzrə uçuşçu işlədi. Sonra tay-tuşları qoşulub Volqod vilayətinin Babuşkin rayonuna getdi. Burada dülger, daş ustası işlədi. 1986-cı ildə inşaat briqadiri təyin olundu. Müqavilə üzrə iş başa çatdı

üçün Lerikə qayıtdı. 1987-ci ilin sonunda "Sosialist Kubası" sovxozunda texniki təhlükəsizlik işləri üzrə texnik təyin olundu. Sovxozun ərazisi böyük, görülməli iş çoxu idi. Buna baxmayaraq Akif yeni işdə də özünü doğrultdu. İşlədiyi təsərrüfat o vaxtlar ittiqat miqyasında məşhur idi.


Akif Zülfiyevin iş yerlərini vaxtaşırı dəyişməsi onun bacarığı, işə bələdliyi, daha çox qazanc əldə etmək istəyi ilə əlaqədar idi. 1990-cı ildə "Azərbaycan" kolxozunda işlədi. Altı il işə Kozqoz Tikinti Materialları ASC-də daş-kəməş mağazinin rəhbəri təyin olundu. Harada işləsə də halallı-

ğı hər şeydən uca tutdu, ailəsinə korluq çəkməyə qıymadı, el-obanın xeyir-şərində, ictimai işlərdə fəal oldu.

Akif Zülfiyev pioner dəstə rəhbəri işləyərkən iki dəfə xitəsartırma kursunun dinləyicisi olub. Kursda olarkən Berlinlə Reyxstaq üzərində ilk dəfə qələbə bayrağını sancanlardan biri Kantariya ilə görüşü həmişə xatırlayır. Akif Zülfiyev deyir ki, o vaxtlar bayraq sancandan nə qədər sevinilərsə, Şuşada Qələbə bayrağını ucaldan əsgərlərimiz ondan daha çox sevinilərlər.

Qarabağda da Zəfərimiz bizi dünyaya tanıtdı, şanlı ordumuzun qüdrətini göstərdi, Azərbaycanın bütövlüyünü təmin etdi...

Nizami Suvarov, "Qızıl Qələm" mükafatçısı



Akif Zülfiyev 1953-cü ilin mart ayında, Novruz bayramında dünyaya gəlmiş atası Mirzəgə kişiye sonsuz sevinc bəxş ələmişdi. Yeniyetməlik çağlarında, Nuravud kənd orta məktəbində oxuduğu illərdə dərindən qayıdıb yolunu kovşəndən salar, tay-tuşları ilə qoyun-quzu otarardı. Ot biçib yem toplamaqda, heyətəni səhərdəki bostanı suvaranda, bəzən işiq olmayanda çiraq işiqində dər



Əkrəm Xürrəmi, "Qızıl Qələm" mükafatçısı

Azad odu Qarabağım

Ay milletim, ay el-obam, Yumruq kimi siz birləşin. Siz mehriban, həmsəy olun, Azad oldu Qarabağım!

İlham, Mehriban başçımız, Eşidiləcək haqqımız, Birləşəcək torpağımız, Azad oldu Qarabağım!

Ali Baş Komandan əmr etdi, Düşməni qaçdı, izi itdi. Qanlı savaş sona yetdi, Azad oldu Qarabağım!

Düşməni it tək qovduq, Yumruqla burnunu ovduq. Ona güclü zərbə vurduq, Azad oldu Qarabağım!

Komandir irəli cumur, Düşməni rusdan kömək umur. Ordumuzla duyaq qürur, Azad oldu Qarabağım!

Şəhidlərin ruhu şadıddır, Qorxaqlıq da bizə yaddır. Allah, bizə sevinc daddır, Azad oldu Qarabağım!

Təmizləndi Azərbaycan, Birləşdi bölünmüş can. Şəhidlərlə bitdi bu qan, Azad oldu Qarabağım!

Qarabağım, Şuşam gülür, Bu sevinci millet bölür. Düşmənlər hirsindən ölürlər, Azad oldu Qarabağım!

Biz Allaha inanırıq, Biz Qurandan güc alırırıq. İmanda sabit qalarırıq, Azad oldu Qarabağım!

Muradeli Hüseynov

Cənnətdir Azərbaycanım

Gözəllik axtarıb gəzən dünyanı, Gəzmə çölü-düzü, dağı-aranı. Nuruyla bəzəyir bütün cahanı, Gözəldir, cənnətdir Azərbaycanım.

Cahana nur saçır yurdumun özü, Sanki bir cənnətdir, gecə-gündüzü. Nəmətdir, sərvətdir hər dağı-düzü, Yoxdur bərabərin Azərbaycanım.

Barlı-bərəkətli torpaqları var, Tükənməz sərvətdir, azad, şən diyar. Nə nemət istəsən yurdumuzda var, Torpağı nemətdir Azərbaycanım.


Tarixi qədimdir, adı-sanı var, Mübariz, Polad tək qəhrəmanı var. Şair də, dahi də yurdumuzda var, Ərənlər yurduddur bu doğma diyar.

Canlı bir əsərdir uca dağları, Yurduma bezəkdir meyvə bağları. Sərin çeşmələri, ayna suları, Gözəllik tacıdır Azərbaycanım.

Neftliyə tanınır bu doğma diyar, Səmimi, mehriban insanları var. Yurduma duyuram qürur, iftixar, Dostluq qalasıdır Azərbaycanım.

İşgüzar insanlar daim əlləşir, Yaradan əllərlə Vətən dəyşir. Vətən gündən-günə çox gözəlləşir, Əzəldən cənnətdir Azərbaycanım.

Dağlımız kənd-şəhər yenə qurulur, Şən həyat xalqının üzünə gülür. Mənfur düşmənlərin bağı sökülür, Dünyada cənnətdir Azərbaycanım.



Təsisçilər:

Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin kollektivi
H/N:AZ05AIB33080019447400220174
VOEN:6300050071

Lisenzia № V 280
İndeks 96935

Hər kas öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılmır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Həzi Aslanov küçəsi, 1
Tel: (070) 200-21-54

Qəzet "Son Dakika" MMS
matbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.

Sifariş: 567



